

Risqlərin idarə edilməsi

2025 - II rüb

atb

likvidlik gap

A. Aktivlər	Anı	1-7 gün	8-30 gün	1-3 ay	3-6 ay	6-9 ay	9-12 ay	1-2 il	2-5 il	5 ildən çox	Cəmi
1. Nağd vəsaitlər (seyflərdə, bankomatlarda, valyuta mübadiləsi şöbələrində, yolda)	28.988	-	-	-	-	-	-	-	-	-	28.988
2. AMB-na olan tələblər (məcburi ehtiyat fondu və ya müxbir hesabları)	90.154	-	-	-	-	-	-	-	-	347.555	437.709
3. "Nostro" hesabları	6.532	-	-	-	-	-	-	-	-	1.909	8.440
4. Banklararası bazarın qısamüddətli maliyyə alətləri (7-ci gün də daxil olmaqla 7 günədek olanlar)	-	-	-	-	-	-	-	-	-	-	-
5. Banklar daxil da olmaqla, maliyyə institutlarına depozitlər, cəmi	10.000	325.916	-	17.850	1.700	-	2.550	8.500	-	-	366.516
6. Əks REPO əməliyyatları üzrə	-	119	-	-	-	-	-	-	-	-	119
7. Girov qoyulmuş qiymətli kağızlar da daxil olmaqla qiymətli kağızlara investisiyalar	-	2.550	25.241	-	8.943	23.471	16.895	66.876	58.523	-	202.500
8. Girov qoyulmuş qiymətli kağızlar da daxil olmaqla ticarət üçün qiymətli kağızlar	-	-	-	-	-	-	-	-	-	-	-
9. 4-cü sətir üzrə banklararası bazarın qısamüddətli maliyyə alətləri istisna olmaqla, banklara kreditlər	-	-	-	-	1.700	-	15.594	-	-	-	17.294
10. 4-cü sətir üzrə qısamüddətli maliyyə alətləri istisna olmaqla, digər maliyyə institutlarına kreditlər	-	-	-	-	-	-	-	-	-	-	-
11. Müştərilərə verilən kreditlər	28	862	8.843	23.784	52.967	52.322	90.671	169.087	223.140	184.762	806.467
12. Amortizasiya çıxılmaqla əsas vəsaitlər (bank işində istifadə olunmayan əsas vəsaitlər daxil olmaqla)	-	-	-	-	-	-	-	-	-	17.467	17.467
13. İcmallaşmamış şirkətlərdə investisiyalar və maliyyə iştirakı	-	-	-	-	-	-	-	-	-	420	420
14. Qeyri-maddi aktivlər	-	-	-	-	-	-	-	-	-	6.114	6.114
15. Digər aktivlər	-	-	9.980	2.767	17.000	-	-	13.900	-	37	43.684
16. (çıx) Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyatlar	-	-	-	-	-	-	-	-	-	17.305	17.305
17. Cəmi aktivlər	135.702	329.447	44.064	44.401	82.310	75.793	125.711	258.364	281.663	540.959	1.918.414

likvidlik gap

B. Öhdəliklər və kapital	Ani	1-7 gün	8-30 gün	1-3 ay	3-6 ay	6-9 ay	9-12 ay	1-2 il	2-5 il	5 ildən çox	Cəmi
1. Depozitlər (banklar və digər maliyyə müəssisələri istisna olmaqla), cəmi	755.502	30	5.998	2.577	84.274	62.266	15.821	9.012	209.169	-	1.144.650
2. AMB-nın kreditləri	-	-	-	-	-	-	-	-	-	-	-
3. "Loro" hesabları (bankların müxbir hesabları)	100.405	-	-	-	-	-	-	-	-	-	100.405
4. REPO əməliyyatları üzrə	-	43.999	-	-	-	-	-	-	-	-	43.999
5. Banklararası bazarın qazanılmış qısamüddətli maliyyə alətləri (7-ci gün də daxil olmaqla 7 gündək olanlar)	-	-	-	-	-	-	-	-	-	-	-
6. Bankların və digər maliyyə institutların depozitləri	-	250.312	150	1.700	1.468	500	-	-	2.500	-	256.630
7. Banklardan alınmış kreditlər (7 gündən artıq müddətli olanlar)	-	-	-	-	-	-	-	-	-	-	-
8. Beynəlxalq təşkilatlar daxil olmaqla, digər maliyyə institutlarından alınmış kreditlər	-	-	-	-	-	35	-	961	1.639	201.010	203.645
9. Mərkəzi idarəetmə orqanlarının kreditləri və depozitləri	-	-	-	-	-	-	-	-	-	-	-
10. Bələdiyyələrin kreditləri və depozitləri	-	-	-	-	-	-	-	-	-	-	-
11. Öz ehtiyatları üçün bank tərəfindən alınmış ipoteka kreditləri	-	-	-	-	-	-	-	-	-	-	-
12. Ödəmə müddətli imtiyazlı səhmlər daxil olmaqla, bank tərəfindən buraxılmış subordinasiyalı borc və sair bu qəbildən olan borc öhdəlikləri	-	-	-	-	-	-	-	-	-	-	-
13. Digər passivlər	-	-	706	47.583	-	-	6.877	-	-	-	55.166
14. Kapital	-	-	-	-	-	-	-	-	-	113.919	113.919
15. Cəmi passivlər (öhdəliklər üstəgəl kapital)	855.907	294.342	6.853	51.860	85.742	62.801	22.698	9.972	213.309	314.929	1.918.414

Likvidlik "Qəp"i	(720.206)	35.106	37.211	(7.459)	(3.432)	12.992	103.013	248.391	68.354	226.030
------------------	-----------	--------	--------	---------	---------	--------	---------	---------	--------	---------

valyuta riski

	min manatla				
Maliyyə aktivləri və öhdəliklər	CƏMI	MANAT	USD	EURO	Digər
Aktivlər	1.918.414	1.012.611	701.381	158.702	45.720
Nağd və nağd pul ekvivalentləri	28.988	19.273	5.290	3.718	707
"Nostro" hesablar	8.440	-	2.247	4.049	2.144
AMB-na olan tələblər	437.709	42.233	313.786	81.690	-
Bankın depozitləri	366.516	207.500	46.943	69.206	42.868
Qiymətli kağızlar	202.500	90.625	111.874	-	-
Müştərilərə verilmiş kreditlər və lizinqlər	806.467	609.892	196.536	39	-
Kredit təşkilatlarına və digər maliyyə institutlarına verilmiş kreditlər	17.294	-	17.294	-	-
Törəmə maliyyə alətləri	-	-	-	-	-
Qısa müddətli maliyyə alətləri	119	119	-	-	-
İcmallaşmamış şirkətlərdə investisiyalar və maliyyə iştirakı	420	312	108		
Digər aktivlər	49.799	42.253	7.545	-	-
Əsas vəsaitlər (amortizasiya çıxılmaqla)	17.467	17.467	-	-	-
(çıx) Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyatlar	17.305	17.063	242	-	-
Öhdəliklər	1.804.495	895.775	701.643	158.946	48.131
Mərkəzi Bank və dövlət təşkilatlarının banka qarşı tələbləri	-	-	-	-	-
Kredit təşkilatları və digər maliyyə institutlarından cəlb edilmiş vəsaitlər	604.680	328.453	128.238	120.605	27.383
Müştərilərin depozitləri	1.144.650	528.509	565.680	38.104	12.357
a) tələbli depozitlər	755.502	349.770	355.271	38.104	12.357
b) müddətli depozitlər	389.147	178.739	210.409	-	-
Subordinasiya öhdəlikləri	-	-	-	-	-
Borc qiymətli kağızlar	-	-	-	-	-
Digər öhdəliklər	55.166	38.813	7.725	237	8.390
Balans kapital	113.919	113.919	-	-	-
Açıq valyuta mövqeyi əmsali	%-lə ifadə				
Sərbəst dönerli valyuta üzrə məcmu AVM	7,8				
Qapalı valyuta üzrə məcmu AVM	0,2				

faiz riskinə həssaslıq təsnifatı

Aktivlər	
0-3 ay	415.193
3-6 ay	65.310
6-12 ay	201.504
12-24 ay	244.464
24-36 ay	152.886
36 aydan çox	292.670

Passivlər	
0-3 ay	868.489
3-6 ay	85.742
6-12 ay	78.622
12-24 ay	9.972
24-36 ay	26.260
36 aydan çox	388.059

GAP	
0-3 ay	(453.296)
3-6 ay	(20.433)
6-12 ay	122.883
12-24 ay	234.491
24-36 ay	126.626
36 aydan çox	(95.388)

Cumulative GAP	
0-3 ay	(453.296)
3-6 ay	(473.729)
6-12 ay	(350.846)
12-24 ay	(116.355)
24-36 ay	10.271
36 aydan çox	(85.117)

kredit portfelinin keyfiyyəti

min manatla

Kredit portfelinin sektorlar üzrə bölgüsü	Cəmi	Əsas məbləğ üzrə borc													
		Cari	Vaxtı keçmiş günlər												
			1-30 gün	31-60 gün	61-90 gün	91-120 gün	121-150 gün	151-180 gün	181-210 gün	211-240 gün	241-270 gün	271-300 gün	301-330 gün	331-365 (366) gün	1 il və artıq
Kredit portfeli, o cümlədən	806.467	753.660	31.938	4.263	1.403	822	2.465	1.372	625	862	675	715	814	605	6.248
Biznes	295.814	285.610	6.977	-	38	-	1.377	525	-	-	22	17	348	26	874
İstehlak	307.958	268.409	22.710	3.718	1.365	822	1.087	847	625	862	653	625	466	579	5.189
Daşınmaz Əmlak	202.694	199.642	2.251	545	-	-	-	-	-	-	-	73	-	-	184
Digər kreditlər	-	-	-	-	-	-	-	-	-	-	-	-	-	-	-

kreditlərin təminat üzrə bölgüsü

min manatla									
Kredit portfelinin sektorlar üzrə bölgüsü	Cəmi	Təminatlı	Nağd vəsaitlə təmin olunan	Qızıl təminatlı	Daşınmaz əmlakla təmin olunan	Daşınar əmlakla təmin olunan	Digər təminatla təmin olunan	Qarantiyalarla təmin olunan	Törəmə maliyyə alətləri ilə təmin olunan
Kredit portfel, o cümlədən	806.467	307.631	242.457	102	249.654	422	6.201	-	-
Biznes	295.814	12.645	230.328	102	46.233	422	6.085	-	-
İstehlak	307.958	294.986	12.129	-	727	-	116	-	-
Daşınmaz Əmlak	202.694	-	-	-	202.694	-	-	-	-
Digər kreditlər	-	-	-	-	-	-	-	-	-

kreditlərin təsnifləşdirilməsi

min manatla

	Məbləğ	Cəmi kredit portfelində xüsusi çəkisi	Yaradılmış adi ehtiyat	Yaradılmış adi ehtiyatın kredit portfelində payı (faizlə)	Yaradılmış məqsədli ehtiyat	Yaradılmış məqsədli ehtiyatın kredit portfelində payı (faizlə)
1. Cəmi kredit portfeli, o cümlədən	806.467		5.591	0,69%	14.707	1,82%
1.1. Standart kreditlər	527.032	65,4%	5.591	0,69%		
Qənaətbəxş kreditlər	520.725	64,6%	5.327	0,66%		
Nəzarət altında olan kreditlər	6.307	0,8%	263	0,03%		
Əlavə risklərə məruz aktivlər	-	0,0%	-	0,00%		
1.2. Qeyri-standart kreditlər	22.218	2,8%			14.707	1,82%
Qeyri-qənaətbəxş	9.169	1,1%			2.297	0,28%
Təhlükəli	1.101	0,1%			663	0,08%
Ümidsiz	11.948	1,5%			11.746	1,46%
1.3. Ehtiyat yaradılmayan kreditlər	257.217	31,9%				

hedcinq alətləri

xarici valyuta ilə bağlı riskin qarşısının alınması məqsədi ilə istifadə edilən alətlər (hedcinq alətləri)

İstifadə olunan hedc alətləri (svop)

8.500

Hər bir alətin hansı valyutalar arasında aparıldığına dair məlumat

AZN/USD

Hedcinq alətləri:

ATB bank xarici valyuta ilə bağlı riskin qarşısının alınması məqsədi ilə SVOP, FORVARD alətlərindən istifadə edir.

SVOP – eyni məbləğlə iki qarşılıqlı konversiya əməliyyatlarından ibarət bank sövdələşməsidir. Bank müştəridən müəyyən valyutayı (onu digərinə konversiya edir) alır, razılaşdırılmış müddətdən sonra onu müştəriyə ilkin valyutada geri qaytarır.

iri kredit tələblərinin məbləği və məcmu kapitala nisbəti

İri kredit tələblərinin məbləği*	İri kredit tələbinin Məcmu kapitala nisbəti (%-lə)
234.388	218%
* "Bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə kredit risklərinin tənzimlənməsi haqqında Qaydalar"ına əsasən iri kredit tələbi bir borcalana və ya bir-biri ilə əlaqədar borcalanlar qrupuna qarşı bankın tutulmalardan sonra I dərəcəli kapitalının 10 (on) faizindən çox olan kredit tələbidir.	

sabit və dəyişkən faizi olan aktiv və öhdəliklərin təsnifatı

min manatla			
Aktivlərin maddələri	Sabit faizlə	Dəyişkən faizlə	Faizsiz
1. Nağd vəsaitlər (seyflərdə, bankomatlarda, valyuta mübadiləsi şöbələrində, yolda)	0	0	28.988
2. AMB-na olan tələblər (məcburi ehtiyat fondu və ya müxbir hesabları)	0	0	437.709
3. "Nostro" hesabları	0	0	8.440
a) Rezident banklara	0	0	352
b) Qeyri-rezident banklara	0	0	8.088
4. Banklararası bazarın qısamüddətli maliyyə alətləri (7-ci gün də daxil olmaqla 7 günədək olanlar)	0	0	0
5. Banklar daxil da olmaqla, maliyyə institutlarına depozitlər, cəmi	366.516	0	0
a) Rezident maliyyə institutlarına	215.478	0	0
a1) müddəti çatmamış depozitlər	215.478	0	0
a2) qaytarılma müddəti bitmiş depozitlər	0	0	0
b) Qeyri-rezident maliyyə institutlarına	151.039	0	0
b1) müddəti çatmamış depozitlər	151.039	0	0
b2) qaytarılma müddəti bitmiş depozitlər	0	0	0
6. Əks REPO əməliyyatları üzrə	119	0	0
7. Girov qoyulmuş qiymətli kağızlar da daxil olmaqla qiymətli kağızlara investisiyalar	202.500	0	0
8. Girov qoyulmuş qiymətli kağızlar da daxil olmaqla ticarət üçün qiymətli kağızlar	0	0	0
9. 4-cü sətir üzrə banklararası bazarın qısamüddətli maliyyə alətləri istisna olmaqla, banklara kreditlər	17.294	0	0
a) cari kreditlər	17.294	0	0
a1) Rezident banklara	0	0	0
a2) Qeyri-rezident banklara	17.294	0	0
b) vaxtı keçmiş kreditlər	0	0	0
b1) Rezident banklara	0	0	0
b2) Qeyri-rezident banklara	0	0	0

sabit və dəyişkən faizi olan aktiv və öhdəliklərin təsnifatı

min manatla			
Aktivlərin maddələri	Sabit faizlə	Dəyişkən faizlə	Faizsiz
10. 4-cü sətir üzrə qısamüddətli maliyyə alətləri istisna olmaqla, digər maliyyə institutlarına kreditlər	0	0	0
a) cari kreditlər	0	0	0
a1) Rezident	0	0	0
a2) Qeyri-rezident	0	0	0
b) vaxtı keçmiş kreditlər	0	0	0
b1) Rezident	0	0	0
b2) Qeyri-rezident	0	0	0
11. Müştərilərə verilən kreditlər	785.598	0	0
a) cari kreditlər	785.598	0	0
b) vaxtı keçmiş kreditlər	0	0	0
12. Amortizasiya çıxılmaqla əsas vəsaitlər (bank işində istifadə olunmayan əsas vəsaitlər daxil olmaqla)	0	0	0
13. İcmallaşmamış şirkətlərdə investisiyalar və maliyyə iştirakı	0	0	0
14. Qeyri-maddi aktivlər	0	0	0
15. Digər aktivlər	0	0	43.684
16. (çıx) Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyatlar	0	0	0
17. Cəmi aktivlər	1.372.027	0	518.822

sabit və dəyişkən faizi olan aktiv və öhdəliklərin təsnifatı

Öhdəliklərin maddələri	min manatla		
	Sabit faizlə	Dəyişkən faizlə	Faizsiz
1. Depozitlər (banklar və digər maliyyə müəssisələri istisna olmaqla, cəmi	951.290	0	193.359
a) fiziki şəxslərin tələbli depozitlər	51.901	0	75.067
b) hüquqi şəxslərin tələbli depozitləri (bütün cari (qeyri-bank maliyyə institutlarının cari hesabları da daxil olmaqla) və çek hesabları daxil olmaqla)	510.242	0	118.292
c) qaytarılma vaxtı bitməmiş fiziki şəxslərin müddətli depozitlər	83.740	0	0
d) qaytarılma vaxtı bitməmiş hüquqi şəxslərin müddətli depozitlər	305.408	0	0
e) qaytarılma müddəti bitmiş fiziki şəxslərin müddətli depozitlər	0	0	0
f) qaytarılma müddəti bitmiş hüquqi şəxslərin müddətli depozitlər	0	0	0
2. AMB-nin kreditləri	0	0	0
3. "Loro" hesabları (bankların müxbir hesabları)	1.580	0	98.825
a) Rezident bankların	1.580	0	7.830
b) Qeyri-rezident bankların	0	0	90.995
4. REPO əməliyyatları üzrə	43.999	0	0
5. Banklararası bazarın qazanılmış qısamüddətli maliyyə alətləri (7-ci gün də daxil olmaqla 7 günədək olanlar)	0	0	0
6. Bankların və digər maliyyə institutların depozitləri	256.630	0	0
a) Rezident maliyyə institutları	210.958	0	0
b) Qeyri-rezident maliyyə institutları	45.672	0	0
7. Banklardan alınmış kreditlər (7 gündən artıq müddətli olanlar)	0	0	0
a) Rezident banklar	0	0	0
b) Qeyri-rezident banklar	0	0	0
8. Beynəlxalq təşkilatlar daxil olmaqla, digər maliyyə institutlarından alınmış kreditlər	203.645	0	0
9. Mərkəzi idarəetmə orqanlarının kreditləri və depozitləri	0	0	0
10. Bələdiyyələrin kreditləri və depozitləri	0	0	0
11. Öz ehtiyatları üçün bank tərəfindən alınmış ipoteka kreditləri	0	0	0
12. Ödəmə müddətli imtiyazlı səhmlər daxil olmaqla, bank tərəfindən buraxılmış subordinasiyalı borc və sair bu qəbildən olan borc öhdəlikləri	0	0	0
13. Digər passivlər	0	0	0
14. Kapital	0	0	0
15. Cəmi passivlər (öhdəliklər üstəgəl kapital)	1.457.145	0	292.185